

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lenkəran Dövlət Universiteti

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:


dos. Zaur Məmmədov
" " 2025-ci il

Fənn sillabusu

Ixtisas: 050810 - "Turizm işinin təşkili"

Fakültə: "İqtisadiyyat və idarəetmə"

Kafedra: "İqtisadiyyat və innovativ idarəetmə"

I. Fənn haqqında məlumat:

Fənnin adı: Marketingin əsasları. İşçi tədris planı kafedranın 16.12.2024-cü il 04
saylı protokolu ilə təsdiq edilmişdir.

Fənnin kodu: IPF-B06

Fənnin növü: Əsas

Fənnin tədris semestri: IV

Tədris yükü cəmi: 50 saat. Auditoriya yükü-20 saat; (Mühazirə-10 saat, seminar-4
saat).

Təhsilalma forması: Qiysi

Fənnin tədris dili: Azərbaycan

AKTS üzrə kredit: 5

II. Müəllim haqqında məlumat:

Fənni tədris edən müəllimin adı, soyadı, elmi dərəcəsi və elmi adı:

Məmmədov Murad Rahim oğlu Baş müəllim

Məsləhət günləri və saatları: III-V günlər: saat 14⁰⁰-16⁰⁰

E-mail ünvanı: muradmemmedov817@mail.ru

Kafedranın hüquqi ünvanı: Lənkəran şəhəri, Füzuli küç., 170a

III. Təvsiyə olunan dərsliklər və dərs vəsaitləri:

1. T.I.Imanov, E.N.Quliyev. "Marketinqin əsasları", "Təhsil", NPM-2003

2. A.T.Məmmədov. "Marketinqin əsasları". Dərs vəsaiti. Bakı: "İqtisad
universitetinin nəşriyyatı" 2007.336 səh.

3. I.M.Xeyirxəbərov. "Marketinq tədqiqatları: marketinq informasiyaları və
informasiya sistemi". AzDIU. 2008-100 s.

4. B.A.Алексунин. Маркетинг: учеб. для студентов образоват. учреждений
сред. проф. образования, обучающихся по группе спец. "Экономика и управление"
/3-е изд., перераб. и доп. -М.: Дашков и К, 2008. -199 с.- Прил.: с. 197. - Библиогр.:
с. 198-199. ISBN 978-5-91131-913-7.

5. В.И.Беляев. Маркетинг: основы теории и практики: учеб. для студентов ву-
зов / В. И.Беляев - 4-е изд., перераб. и доп.-М. : КНОРУС, 2010. -676 с. : табл. -
Прил: с. 654-671. - Библиогр.: с. 673–676. ISBN 978-5-406-00156-1.

6. Маркетинг: общий курс : учеб. пособие для студентов вузов, обучающихся
по направлению "Экономика" / под ред. Н. Я. Калюжновой, А. Я. Якобсона. 4-е
изд., стер.-М.: Омега-Л, 2010. 474 с.: ил. (Высшее экономическое образование)
(Маркетинг). -2-я сер.указ. на обл. ISBN 978-5-370-01493-2.

7. А.Д.Межевов. Поведение потребителей : (учеб. пособие) / А. Д. Межевов.
М.: Центр маркетинг.исслед. и менеджмента, 2008. 160 с. : табл. (Маркетинг ;

IV. Prerekvizitler: Fennin tədrisi üçün öncədən heç bir fenninin tədrisi zəruri deyil.

V. Korekvizitler: Bu fennin tədrisi ilə eyni vaxtda kafedranın fənlərindən heç biri tədris olunmur.

VI. Fənnin təsviri və məqsədi: Marketing bazar subyektlərinin təserrüfat fəaliyyətinin effektiv şəkilde heyata keçirilməsini təmin edən ən universal sistemdir. Marketing tələbatların ödənilməsi üçün «faydalıqlar» yaratmaqla, istehlakçılara istədikləri zaman ve istədikləri məkanda konkret məhsula sahib olmağa imkan verir. Bu, iqtisadi subyektlərin əlverişli və dayanıqlı bazar mövqeyinin təmin edilməsinə istiqamətlenmiş marketing idare olunması əsasında mümkündür. Bu baxımdan bakalavrlar tərefindən müəssisənin bazar yönümlü idare edilməsi konsepsiyası kimi marketingin mahiyyətinin mənimşənilmesi çox vacibdir. Fənnin tədrisi marketingin mahiyyətini, onun planlaşdırılması və idarəetmə strukturlarının təşkili məsələlərini, marketing tədqiqatlarının aparılması mexanizmini, məhsulların bölüşdürülməsi və satışını, marketingdə nəzəret sistemini müfəssel şəkildə əhatə edir. Kursun tədrisi yuxarıda sadalanan istiqamətlər üzrə təhlilin aparılması, marketing kompleksinin işlənib hazırlanması və marketing strategiyalarının formalasdırılması və s. üçün geniş imkanlar yaradır.

Kursun məqsədi tələbələrdə marketingin elmi nəzəri əsasları və təcrübəsinin öyrənilməsi istiqamətində sistematik təsəvvürler və fundamental biliklərin formalasdırılması, eyni zamanda kəskin rəqabətin hökm sürdüyü bir şəraitdə təşkilati iqtisadi məsələlər üzrə qərarların qəbulu, müasir marketing vasitələrinin praktik tətbiqi sahəsində bacarıq və vərdişlərin aşilanmasından ibarətdir.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi şuranın 16 may 2024 cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 balı aşağıdakılardır: 20 bal seminar və laboratoriya dəslərində fəaliyyətinə görə, 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar həm də labaratoriya varsa onda 10 bal seminarla 10 bal labaratoriya yə Görə verilir.

Qiymətləndirmə zamanı Elmi şuranın 16 may 2024 cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarı nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal - tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal - tələbənin cavabı əsasən düzgündür.
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal - suala cavab yoxdur.

Tələbenin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Öks təqdirde tələbenin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	Əla	A
2.	81-90	Çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafi	D
5.	51-60	Qənaətbəxş	E
6.	50 və ondan aşağı	Qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda mövcud qanunvericilik çərçivəsində müvafiq tədbir görüləcəkdir.

X. Təqvim planı: Mühazirə 10 saat, Seminar 10 saat, **Cəmi 20 saat**

№	Keçirilən mühazirə mövzularının məzmunu	Saat	
		Mühazirə	
1.	Mövzu 1. Marketing müasir konsepsiyaları. Marketingin ətraf mühiti. Marketing tədqiqatları və marketingin informasiya sistemi Plan: <ol style="list-style-type: none"> 1. Marketing konsepsiyasının mahiyyəti və təkamülü 2. Marketinqin formaları 3. Marketinqin məqsədi, funksiyaları və prinsipləri 4. Marketinq probleminin həllinə yanaşma metodu 5. Marketinqin ətraf mühiti amilləri 6. Marketinqin makromühiti və onun tərkibi 7. Mikromühitin müəssisədaxili və müəssisədən kənar amilləri 8. Marketinq tədqiqatları və onların təsnifatı 9. Bazar marketinq tədqiqatlarının obyekti kimi 10. Marketinq tədqiqatlarının məqsədi və istiqamətləri 11. Marketinq tədqiqatlarının aparılması prosesi 12. Marketinq informasiya sistemi, onun məqsəd və strukturu 13. Marketinq tədqiqatlarının informasiya təminatı 	2	
2.	Mövzu 2. Məhsul siyasetinin idarəedilməsi. Məhsulyeridilişinin təşkili Plan: <ol style="list-style-type: none"> 1. Məhsulların və məhsul çeşidinin idarəedilməsinin marketinq aspektləri 2. Məhsulun həyat dövranı və marketinq strategiyaları 3. Yeni məhsulun yaradılmasının planlaşdırılması və bazara çıxa-rılması 4. Məhsulların rəqabətqabiliyyətliliyi və onu müəyyən edən amillər 5. Ticarət markası və ticarət nişanı, onların məhsul siyasetində yeri və rolü. 	2	

	<p>6. Məhsulların qablaşdırılması 7. Məhsulların bölüşdürülməsi və satışın mahiyyəti, funksiyaları və səviyyələri 8. Satış kanalları və onların seçilməsinə təsir edən amillər 9. Məhsulların fiziki bölüşdürülməsinin təşkili 10. Ehtiyatların idarə edilməsi 11. Satış və satışdan sonra servis xidmətinin göstərilməsi</p>	
3.	<p>Mövzu 3. Marketinqin kommunikasiya sistemi. Marketinqdə qiymət siyasetinin idarəedilməsi. İstehlakçı davranışlarının tədqiqi</p> <p><i>Plan:</i></p> <p>1. Marketinqin kommunikasiya sistemi və onun tərkib elementləri 2. Reklam marketinq kommunikasiyası sisteminin mühüm elementi kimi 3. Reklamın planlaşdırılması və reklam büdcəsinin formalaşdırılması 4. Satışın həvəsləndirilməsinin forma və metodları 5. İctimaiyyətlə əlaqənin təşkili 6. Qiymət və ona təsir edən amillər 7. Qiymətin növləri 8. Qiymətqoyma prosesi və onun dövlət tənzimlənməsi formaları 9. Qiymətqoyma strategiyaları 10. Xərclərə, rəqabətə, tələbata, marketinq strategiyalarına əsaslanan qiymətqoyma metodları 11. İstehlakçı davranışı və ona yanaşmalar 12. İstehlakçıların tipləri və onların davranış xüsusiyyətləri 13. İstehlakçı davranışına təsir edən amillər 14. Satınalma qərarları və onların qəbul edilməsi prosesi 15. İstehlakçı davranışının modelləşdirilməsi</p>	2
4.	<p>Mövzu 4. Bazarların seqmentləşdirməsi və məqsəd seqmentinin seçilməsi. Marketinq imkanlarının təhlili və bazar strategiya-larının formalaşması</p> <p><i>Plan:</i></p> <p>1. Bazarların seqmentləşdirməsinin zəruriliyi və ona olan tələblər 2. Bazarların seqmentləşdirmə prosesi 3. Bazarın seqmentləşdirməsi səviyyələri: mikro və makro seqmentləşdirmə 4. İstehlak məhsulları bazarının seqmentləşdirilməsi 5. İstehsal təyinatlı məhsullar bazarının seqmentləşdirilməsi 6. Məqsəd bazarlarının tutumunun müəyyən edilməsi 7. Marketinq planının strukturu 8. Biznesin müasir vəziyyətinin qiymətləndirilməsi metodları 9. Müəssisənin inkişafının baza strategiyaları</p>	2
5.	<p>Mövzu 5. Marketinqin idarəedilməsi. Strateji marketinq planlaşdırılması. Marketinq nəzarət sistemi</p> <p><i>Plan:</i></p>	2

	<ol style="list-style-type: none"> 1. Müəssisənin idarə edilməsi sistemində marketinqin yeri və rolü 2. Marketinq sistem kimi 3. Marketinqin idarə edilməsi prosesi 4. Marketinqin idarəetmə strukturunun təkamülü 5. Marketinqin idarəedilməsinin təşkilati strukturu 6. Müəssisenin marketing xidmətinin vəzifə və funksiyaları 7. Marketing xidmətinin müəssisenin digər şöbə və bölmələrlə əlaqəsi 8. Marketing planlaşdırılması, onun forma və metodları 9. Strateji marketinq planlaşdırılması prosesi 10. Marketinqin strateji planlaşdırılması prosesi və onun mərhələləri 11. Müəssisə seviyyəsində strateji marketinq planlaşdırılması 12. Strateji biznes vahidlərində strateji marketinq planlaşdırılması 13. İllik marketinq planlaşdırılması 14. Marketing nəzarəti prosesi: məqsəd və vəzifələr 15. Operativ marketinq nəzarəti 16. Strateji marketinq nəzarəti 17. Marketinq auditi 	
Cəmi:		10

XI. Fənn üzrə tələblər:

Tələbə fənnin öyrənilməsi zamanı bacarmalıdır: bazar subyektlərinin iqtisadi mənafelərini nəzərə alaraq istehlakçıların arzu və istəklərini aşkar etməyi, müəssisələrin ətraf mühitinin tədqiq etməyi, tədqiqatlar əsasında bazarın seqmentləşdirilməsini aparmağı, məqsəd bazarlarını müəyyənleşdirməyi və marketinq kompleksini işləyib hazırlımağı.

XII. Fənn üzrə təlimin nəticələri:

- Marketinqə aid ilkin anlayışların formalaşması və marketinq mühiti haqqında biliklərin toplanması.
- Bazarın seqmentasiyası, marketinq miks haqqında biliklərə və tətbiqlərə yiyələnmək.
- Məhsul, məsulun yaşım əyrisi və brend haqqında ilkin anlayışlara saib olmaq.
- Qiymətləndirmə strategiyaları, qiymətin formalaşması, bölüşdürmə və bölüşdürmə kanalları, pərakəndə və topdançılar haqqında ilkin anlayışlara yiyələnmək.
- Reklam, ictimaiyyətlə əlaqələr, satış haqqında biliklərin öyrənilməsi.
- İstehlakçı davranışları, strateji marketinq, marketinqdə etika, marketinqdə müasir yanaşmalar haqqında biliklərin əldə edilmesi

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV: Kollokvium sualları:

1. Marketinq konsepsiyanının mahiyyəti və təkamülü
2. Marketinqin formalıları
3. Marketinqin ətraf mühiti amilləri
4. Marketinqin makromühiti və onun tərkibi
5. Marketinq tədqiqatları və onların təsnifikasi
6. Marketinq tədqiqatlarının məqsədi və istiqamətləri
7. Marketinq informasiya sistemi, onun məqsəd və strukturu
8. Məhsulun həyat dövranı və marketinq strategiyaları
9. Ticarət markası və ticarət nişanı, onların məhsul siyasetində yeri və rolü.
10. Məhsulların qablaşdırılması

XIV. İmtahan sualları:

1. Marketinq konsepsiyasının mahiyyəti və təkamülü
2. Marketinqin formaları
3. Marketinqin məqsədi, funksiyaları və prinsipləri
4. Marketinqin ətraf mühiti amilləri
5. Marketinqin makromühiti və onun tərkibi
6. Marketinq tədqiqatları və onların təsnifikasi
7. Marketinq tədqiqatlarının məqsədi və istiqamətləri
8. Marketinq tədqiqatlarının aparılması prosesi
9. Marketinq informasiya sistemi, onun məqsəd və strukturu
10. Məhsulun həyat dövranı və marketinq strategiyaları
11. Yeni məhsulun yaradılmasının planlaşdırılması və bazara çıxarılması
12. Məhsulların rəqabətqabiliyyətliliyi və onu müəyyən edən amillər
13. Ticarət markası və ticarət nişanı, onların məhsul siyasetində yeri və rolü.
14. Məhsulların qablaşdırılması
15. Məhsulların bölüşdürülməsi və satışın mahiyyəti, funksiyaları və səviyyələri
16. Satış kanalları və onların seçilməsinə təsir edən amillər
17. Satış və satışdan sonra servis xidmətinin göstərilməsi
18. Marketinqin kommunikasiya sistemi və onun tərkib elementləri
19. Reklam marketinq kommunikasiyası sisteminin mühüm elementi kimi
20. Satışın həvəsləndirilməsinin forma və metodları
21. İctimaiyyətlə əlaqənin təşkili
22. Qiymət və ona təsir edən amillər
23. Qiymətin növləri
24. Qiymətqoyma prosesi və onun dövlət tənzimlənməsi formaları
25. İstehlakçı davranışları və ona yanaşmalar
26. İstehlakçıların tipləri və onların davranış xüsusiyyətləri
27. İstehlakçı davranışına təsir edən amillər
28. Bazarların seqmentləşdirilməsinin zəruriliyi və ona olan tələblər
29. İstehlak məhsulları bazarının seqmentləşdirilməsi
30. İstehsal təyinatlı məhsullar bazarının seqmentləşdirilməsi
31. Məqsəd bazarlarının tutumunun müəyyən edilməsi
32. Marketinq planının strukturu
33. Biznesin müasir vəziyyətinin qiymətləndirilməsi metodları
34. Müəssisənin idarə edilməsi sistemində marketinqin yeri və rolü
35. Marketinqin idarə edilməsi prosesi
36. Marketinqin idarəedilməsinin təşkilati strukturu
37. Müəssisənin marketinq xidmətinin vəzifə və funksiyaları
38. Marketinq xidmətinin müəssisənin digər şöbə və bölmələrlə əlaqəsi
39. Marketinq planlaşdırılması, onun forma və metodları
40. Strateji marketinq planlaşdırılması prosesi
41. İllik marketinq planlaşdırılması
42. Marketinq nəzarəti prosesi: məqsəd və vəzifələr
43. Operativ marketinq nəzarəti
44. Strateji marketinq nəzarəti
45. Marketinq auditi

"Marketinqin əsasları" fənninin sillabusu 050810 - "Turizm işinin təşkili" ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus "İqtisadiyyat və innovativ idarəetmə" kafedrasında müzakirə edilərək təsdiq olunmuşdur (16 dekabr 2024-cü il, protokol № 04).

Kafedra müdürü:



dos. A.T.Əfəndiyeva

Fənn müəllimi:



b/m M.R.Məmmədov